



Bu yazıya təsadüfən sənsiz adını vermedim. Noyabr ayının 23-də tək Azərbaycanın deyil, Şərqi dünyasının Üzeyir bəysiz qalmasının 75-ci ili tamam oldu. Bu 75 il ərzində müsiqisevərlər bəstəkarı nəinki unutmamışdır, əksinə, onun şöhrəti bu gün də Amerikani, Afrikani, Avropanı, Asiyani dolaşmaqdır davam etməkdədir.

Cəmi 63 il yaşadı Üzeyir Hacıbəyli. Bu 63 ildə nə yazıb, nə yaratdısa həmin əsərlər həm gənclərin, həm də yaşlı nəslin ruhunun qidasına çevrildi.

Bu gün onun evində hər bir əşya özünü sağılığında olduğu kimidir. Heç nəyin yeri dəyişilməyib. Budur, Azərbaycan himninin, "Koroğlu" operasının, "Sənsiz", "Sevgili canan" romanslarının, əsrarəngiz I və II "Fantaziya"ların bəstələndiyi royal. Sanki indi bu royalın qarşısına keçərək o, yarımcıq qalmış "Firuzə" operasını davam etdirəcəkdir.

Yazı masasının üstündə isə "Azərbaycan" adlı simfonik poemanın tamamlanmamış partiturası vardır. Bu əsər də illerdir bəstəkarın xüffətini çəkməkdədir.

Dolablarının içindəki saysız-hesabsız kitabların arasında bir kitab da vardır. Bu, "Dədə Qorqud" dastanının köhnə latin qrafikası ilə nəşr olunmuş nüsxəsidir. Sən demə, Üzeyir bəy qədim Oğuzların bu qəhrəmanlıq dastanına opera bəstələmək niyyətindəydi. Bəstəkarın kitabın səhifələrində etdiyi qeydlər, nota-bena işaretləri, not yazıları bu dediklərimizə əyani sübutdur. Əcəl aman versəydi bəstəkar daha neçə-neçə möhtəşəm müsiqisi ilə xalqını sevindirəcəkdir.

Divardakı saat da Üzeyir bəyin əbədiyyətə qovuşduğu anı göstərir. Bəstəkar gecə saat 2-də gözlərini əbədi yumarkən saatı onun yaxınları dayandırmışlar.

Yəqin ki, yaşlı nəsil bilir. Gənclərimizin də məlumatı olsun deyə qeyd etmək istəyirəm ki, Üzeyir bəy şəker xəstəliyindən vəfat etmişdir. 1948-ci ilin yayında xəstəxanada müalicə olunan Üzeyir bəyə yazılıçı, ictimai xadim Abdulla Şaiq baş çəkməyə gedir. Bəstəkar ona həmin dövrə yüksək rütbəli bir şəxsin özüne qarşı olan mənəvi işgəncələrindən şikayətlənərək, bütün bunlara çətin dözə bi-

musiqi beşiyi adlanan Avstriyanın Vyana şəhərini, Serbiyanın Novi Sad şəhərini və s. göstərə bilərik. Tarixi abidələr şəhəri olan Peterburq Konservatoriyasının fəxri lövhəsində isə Azərbaycanın şanlı oğlu Üzeyir Hacıbəylinin adı da özünəməxsus yer almışdır.

Üzeyir Hacıbəyli yaradıcılığı bu gün də dövlət qayğılarından kənarda qalmır. Belə ki, həm bəstəka-

"SƏNSİZ"

ləcəyini söyləmişdir. Kim bilir, bəlkə də bu mənəvi əzablar əvəzsiz bəstəkarın xəstəliyinə, vaxtsız ölümüne səbəb olmuşdur.

Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşməsi haqqında o dövrə Azərbaycan SSR Nazirlər Sovetinin 16 fevral 1949-cu il tarixli 92 nömrəli qərarına əsasən vəfatından sonra onun Bakı şəhərində abidəsi ucaldıldı, onun həyat və yaradıcılığına dair monoqrafiyalar dərc edildi, bəstəkarın əsərlərinin toplusu nəşr etdirildi. Onun əlyazmaları toplandı, lazımı qayda qorunaraq bugünkü nəsillərə çatdırıldı. Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində ən gözəl küçələrə onu adı verildi. 1921-ci ildə Üzeyir Hacıbəylinin yaratdığı Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası), habelə Azərbaycanda fəaliyyət göstərən bir çox musiqi məktəbləri Üzeyir Hacıbəylinin adını daşıyır. Şuşada və Bakıda onun yaşadığı evlər muzeyə çevrildi. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan tələbələrə Üzeyir Hacıbəyli təqaüdü müəyyənləşdirildi.

Hər il dahi bəstəkarımızın təvəllüd günləri, anim günləri respublikamızın mədəniyyət və təhsil ocaqlarında qeyd olunur. Ulu öndər Heydər Əliyevin fərmani ilə hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin ad günü - Azərbaycanda Musiqi Günü kimi qeyd edilir. Mütəmadi olaraq ona həsr edilmiş traktatlar, xatirələr müxtəlif nəşriyyatlarda dərc olunur. Onun 1945-ci ildə tamamladığı "Azərbaycan xalq müsiqisinin əsasları" adlı monoqrafiyası bu gün də Azərbaycan bəstəkarlarının, bəstəkarlıq sinfində təhsil alan tələbələrin istinad etdikləri ən dəyərli mənbədir.

İllər keçir... Bəstəkarın müsiqilərinin möcüzəsi, sehri açıldıqca yenə bitmir ki, bitmir. İnsanları yenə də ofsunlamadıqda davam edir. Bu gün dünyanın bir çox ölkələrində, şəhərlərində Üzeyir Hacıbəyli üçün abidələr ucaldılmışdır. Buna misal olaraq dünyanın

rın əsərlərinin külliyyatı, həm də onun yaradıcılığına həsr edilmiş elmi işlər Heydər Əliyev Fondu tərəfindən nefis şəkildə dərc edilərək oxucuları sevindirmişdir. Hər il Azərbaycanda Üzeyir Hacıbəyli adına Müsiqி Festivalı keçirilir. Bu münasibətlə respublikamıza dünyanın bir çox ölkələrindən müsiqicilər gəlir. Festival çərçivəsində keçirilən konsertlərdə dünya klassiklərinin əsərləri ilə birlikdə Üzeyir Hacıbəyli müsiqisi də səslenir və iştirakçıların, dinləyici lərin zövqünü oxşayır.

Bu gün onun vaxtilə yaşayıb yaratdığı ev-muzeyinin ziyarətgilərinin sayı da durmadan artmaqdır. Respublikamızdan və xarici ölkələrdən gələn qonaqlar Üzeyir Hacıbəylinin misilsiz müsiqisini bir daha dinləmək, onun ruhunu yaşıdan evi əyani olaraq görmək istəyirlər. Mərhum şair Tofiq Bayramın Üzeyir bəyin evini ziyarət edərkən yazdığını misraları oxucuların diqqətine çatdırmaq istəyirəm:

Od parlayıb min ocağın gözünə bu ev

Evsizləri öz başına yiğib ana tək

Deyirlər ki, hər gələnin üzünə bu ev

Gecə-gündüz açıq olub mehmanxana tək.

Bu gün Azərbaycan torpağının qədim, Üzeyir Hacıbəylinin doğma şəhəri olan Şuşada yenidən-qurma işləri davam edir. Bəstəkarın Şuşadakı ev-muzeyi əvvəlkindən də əzəmətli şəkildə tikilməkdədir. Onun ermənilər tərəfindən güllələnmiş büstü bərpa edilərək əvvəlki yerinə qaytarılıb. İstedadlı Azərbaycan heykəltərəşəşərli sevimli bəstəkarımız üçün bundan sonra da yeni-yeni əzəmətli abidələr yaradacaq, bu abidələr Şuşada, Azərbaycanın hər bir guşəsində ucaldılacaqdır. Qərinələr keçəcək, Üzeyir Hacıbəyli adı Azərbaycanın simvolu olaraq qalacaqdır.

Gülnarə ƏLƏSGƏROVA,
Üzeyir Hacıbəylinin ev-muzeyinin
ekspozisiya şöbəsinin müdürü.